

## S

**sa<sup>1</sup>** *say* bir; one.

**sa<sup>2</sup>** *əv.* bu; this.

**saga** *z.* bu vaxtı; then, this time.

**sakıl** *i.s.* 4 uzunboğaz corab; stocking. *cəm:* sakıldır.

**salabe** *sif.* solaxay; left-handed

**sam** *i.s.* 4 saman çöpü; straw. *cəm:* samırdır.

**sami** *sual* neçə dəfə; how many times.

**san** *i.s.* 4 gecə; night. *cəm:* sandır.

**san-qət** *i.s.* 4 gecə-gündüz; a night and a day. *cəm:* san-qətidir.

**sar** *əv.* biri, bir nəfər; one, one of them.

**sarix** *z.* birisi gün; the day after tomorrow.

**sarixi** *sif.* birisi günün; of the day after tomorrow.

**sasaxkiri** *tl<sup>1</sup>, f.s.* 7.1, *bm.t.* sakitləşdirmək; calm, quiet, soothe. *b.t.:* sasaxkui.

**sasaxkui** *b.t.* → sasaxkiri

**sa-sarı** *z.* bir-bir; one by one.

**saşixkiri** *f.s.* 7.1, *bm.t., var.* → taşixkiri

**saşixkui** *f.s.* 7.1, *b.t., var.* → taşixkiri

**seil** *z.* bura, burada; here.

**senkili** *i.s.* 2 soldış (q. c.); bridesmaid. *cəm:* senkilin.

**s(ə)+ v.h.** → də<sup>2</sup>

**səfə** *sif.* axmaq, sadə, fərsiz; stupid, simple-minded.

**səhlətir** *z.* indi; now.

**səhlədədə** *i.s.* 3 xanım böcəyi, para büzən; kind of beetle. *cəm:* səhlədədəd.

**sətkə** *z.* bir az; a little

**sıb** *sif.* yaşıl (rəng); green.

**sıgazi** *i.s.* 3 kisə; handbag. *cəm:* sıgazıd.

**sılg** *i.s.* 4 çovdar; rye. *cəm:* silgirdir.

**sımsız** *i.s.* 4 kömür; coal. *cəm:* sımsızdır.

**sın-sın** *var.* → sin-sin

**sin** *z.* bir dəfə; once.

**sin-çinəga** *z.* bir vaxtlar, bir zamanlar; sometime, at one time.

**sinilli** *z.* birdən, birdən-birə, qəflətən; suddenly, immediately.

**sin-sin** *var.* sin-sin *z.* hərdənbir; occasionally, sometimes.

**sizi<sup>1</sup>** *f.s.* 1.1, *b.t.* → siziri<sup>1</sup>

**sizi<sup>2</sup>** *f.s.* 1.1, *b.t., var.* → şiziri<sup>1</sup>

**siziri<sup>1</sup>** *var.* şiziri *tl<sup>1</sup>, f.s.* 1.1, *bm.t.* 1. qatmaq, qarışdırmaq; add, stir, mix. 2. *idiom.* qızıdırmaq; stir up. *b.t.:*

*sizi var. şizi. frazeol.:* **siziri-liziri** – qarışdırmaq; mix.

**siziri<sup>2</sup>** *f.s.* 1.1, *bm.t., var.* → şiziri<sup>1</sup>

**soa<sup>1</sup>** *yiy.h.2, erq.h.:* sui *i.s.* 4 kənd; village. *cəm:* sobur.

**soa<sup>2</sup>** *əv.* sizin (ailəyə aid); your (family-related).

**somu** *i.s.* 3 düyə; unborn kid of an animal. *cəm:* somıd.

**sorşındə** *tl<sup>1</sup>, f.s.* 2.2, *var.* sorşundə *f.s.* 2.3, *bm.t.* soruşmaq; ask. *b.t.:* sorşını *var.* sorşuni.

**sorşını** *f.s.* 2.2, *b.t.* → sorşındə

**sorşundə** *f.s.* 2.3, *var.* → sorşındə

**sorşuni** *f.s.* 2.3, *b.t.* → sorşındə

**suxta** *i.s.* 1, *i.s.* 2 şagird; pupil. *cəm:* suxtad.

**sui** *yiy.h.1, erq.h.* → soa<sup>1</sup>

**sukra** *i.s.* 3 kasa; cup, bowl. *cəm:* sukrad.

**sulux** *i.s.* 4 birinci sağım süd; beastmilk. *cəm:* suluxurdur.

**sunho** *i.s.* 4 zökəm; snuffles, head cold. *cəm:* sunhod.

**sur(a)+ var.** sur(ə)+ *v.h.* → zur

**suvaj** *var.* → şuvaj

**sus** *i.s.* 3 güvə (həşarət); moth. *cəm:* susurdur.

**sustkiri** *tl', f.s. 7.1, bm.t.* halsızlaşdırmaq (səbəb, əsas günəş, istilikdir); make drowsy, make unmotivated (due to sun or heat). *b.t.:* sustkui. *sustkui feilinin icbar forması.*

**sustkui** *f.s. 7.1, b.t.* → sustkiri

**sustkui** *ts., f.s. 8.1, bm.t.* halsızlaşmaq (səbəb, əsas günəş, istilikdir); be drowsy, be unmotivated (due to sun or heat). *b.t.:* sustqi. *İcbar forması:* sustkiri.

**sustqi** *f.s. 8.1, b.t.* → sustkui

Goethe-Universität Frankfurt